

## BÜLLUR PATOLOGİYASININ SƏBƏB OLDUĞU İLKİN ƏLİLLİYİN TİBBİ-SOSİAL YÜKÜNÜN AĞIRLIĞI

*Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı şəh., Azərbaycan.*

**Açar sözlər:** ilkin əllilik, büllurun patologiyası, tibbi-sosial yük

Göz xəstəlikləri arasında geniş yayılması və ağır fəsadları ilə seçilən patologiyalardan biri büllurun patologiyasıdır. Bu patologiyalar inkişaf etmiş ölkələrdə əhalinin yaş strukturuna müvafiq daha ciddi problemlər yaradır. İngiltərədə ahil insanların oftalmotoloji patologiyaları arasında büllurun patologiyası 37% təşkil edərək refraksiya pozuntularından (40%) sonra birinci yerdə durur [1]. Bu ölkədə görmə funksiyasının pozulmasının əsas səbəblərindən biri katarakta hesab edilir.

Əhalinin 1000 nəfərinə İsveçdə 3,6, Hindistanda 14,9 katarakta qeydə alınmışdır [2,3,4]. Büllurun patologiyası çox vaxt əlliliyə səbəb olur. Azərbaycanda bu patologiyaların əllilik səbəbləri arasında payı 25,4% [5], Rusiyada 12% [6], Ukraynada 11,8% [7], Çində 41% [8], Nigeriyada 6% [9], Efiopiyanada [10], Estoniyada 18% təşkil etmişdir [11].

### İşin məqsədi.

Büllurun patologiyası ilə bağlı əllilik ehtimalının yüksək olmasını nəzərə alaraq onların tibbi-sosial yükünün ağırlığı qiymətləndirilmişdir.

### Tədqiqatın materialları və metodları.

Müşahidə ucantutma metodu ilə aparılmış, 2001-2008-ci illərdə tibbi-sosial ekspertiza komissiyalarında qeydə alınmış büllurun patologiyası ilə bağlı ilkin əllilik hadisələri (cəmi 2227) araşdırılmışdır. Şəhadətləndirmə anında pasiyentlərin orta yaşı və əllilik ömrünün gözlənilən orta müddəti hesablanmışdır. Əllilərin yaşa görə bölgüsü əhalinin müvafiq bölgüsü ilə müqayisə olunaraq nisbi ekstensivlik göstəricilərinə əsasən əllilik riskinin səviyyəsi müəyyən olunmuşdur. Statistik işləmədə orta və nisbi kəmiyyətlərin təhlili metodları tətbiq edilmişdir [12].

### Alınmış nəticələr və onların müzakirəsi.

Büllurun patologiyası göz xəstəlikləri ilə bağlı ilkin əlliliyin əsas nozoloji səbəbləri arasında orta hesabla  $13,7 \pm 0,27\%$  paya malik olmuşdur. Göründüyü kimi göstəricinin səviyyəsi Rusiyada [6] və Ukraynada [7] müşahidə olunmuş səviyyələrə (müvafiq olaraq 12 və 11,8%) xeyli yaxındır. İlkin əlliliyin etiraf olunduğu yaş intervalı çox genişdir (22-88 il), əllilərin orta yaşı  $46,27 \pm 0,22$  il təşkil edir. Ən çox əllilik hadisələrinin etiraf olunduğu yaş 67,5 (göstəricinin modası) olmuşdur.

Əllillər arasında kişilərin xüsusi çəkisi qadınlarla müqayisədə (müvafiq olaraq: 66,2 və 33,8%) 2 dəfəyə qədər çoxluq təşkil edir. Büllur patologiyaları ilə bağlı əlliliyin əsas səciyyələrindən biri pasiyentlərin əllilik qruplarına görə bölgüsüdür (35,9% I qrup, 25,0% II qrup və 39,1% III qrup). III qrup əllilərin xüsusi çəkisi nisbətən yüksəkdir. Büllurun patologiyası ilə bağlı ilk dəfə əlliliyi etiraf olunmuş pasiyentlərin yaşa görə bölgüsü 1-ci cədvəldə əks olunmuşdur. Göründüyü kimi əllilərin böyük əksəriyyəti (30,5% hər iki cins, 32,9% kişi, 25,8% qadın əllilər) 60 və yuxarı yaşıdadırlar. 5 illik intervallarla qruplaşdırılmış yaşlarda əllilərin xüsusi çəkisi nisbətən dar intervalda dəyişir (6,5-10,9% hər iki cins üçün, 4,4-10,9% kişilər üçün, 4,9-17,2% qadınlar üçün).

Diqqəti cəlb edən cəhətlərdən biri odur ki, qadın əllillərin yaş bölgüsündə 40-44 yaşda olanlarının payı (17,2%) kişi əllillərin müvafiq göstəricisi ilə müqayisədə (4,4%) 4 dəfəyə qədər yüksəkdir.

Büllurun patologiyası ilə bağlı ilk dəfə əlliliyi etiraf edilmiş pasiyentlərin yaş tərkibi əhalinin müvafiq yaş tərkibindən kəskin fərqlənir. Bunun əsas səbəbi əllilik riskinin yaşdan asılı ciddi dəyişilməsidir. Belə ki, əllilik riskinin ən aşağı səviyyəsi (0,45) 25-29 yaş intervallarında qeydə alınmışdır. 15-19 yaşda 25-29 yaşla müqayisədə (müvafiq olaraq 0,81 və 0,45) əllilik riski 1,8 dəfə çoxdur. 20-24, 25-29, 30-34, 35-39 yaşlarda büllurun patologiyası ilə bağlı əllilik riski bir-birinə yaxındır və aşağı səviyyədədir. Əllilik riskinin nəzərə çarpan dərəcədə artması 40-44 (1,08) və 45-49 (1,18) yaşlarda, kəskin artması 50-54 (2,85), 60 və yuxarı (2,26) yaşlarda qeydə alınmışdır. Beləliklə, büllurun patologiyası əhalinin əlliləşməsində rolü əsasən 50 yaşdan sonra kəskin artır, hərçənd ki, bütün əmək qabiliyyəti yaşlarda əllilik riski mövcuddur.

Büllurun patologiyası ilə bağlı ilkin əlliliyin nəzərə çarpan cəhətlərindən biri də yanaşı digər göz patologiyalarının olmasıdır. Belə ki, hər 100 əlildə yanaşı patologiya kimi aşağıdakılardır: qlaukoma-5, buynuz qışasının bulanması-15, uveit-15, görmə sinirinin atrofisi-10, tor qışasının distrofisi-10, nistaqm-5, ambliopiya-5 və sair. Beləliklə, əlliliyin formalşamasında büllurun patologiyası gözün digər patologiyaları ilə assosiasiya olunmaqla iştirak edir.

## Cədvəl 1.

## Əlilliyin ilkin əsas səbəbi büssurun patologiyası olan pasiyentlərin yaşa görə bölgüsü

Yaş, illər	Sayı	O cümlədən		Cəmə görə		Əhalinin yaş bölgüsü, %	Əlillik riski
		kişi	qadın	hər ikisi	kişi	qadın	
15-19	242	145	97	10,9	9,8	12,9	13,5
20-24	145	108	37	6,5	7,3	4,9	12,2
25-29	129	90	39	5,8	6,1	5,2	12,9
30-34	161	117	44	7,2	7,9	5,9	13,2
35-39	148	129	49	8,0	8,8	6,5	11,8
40-44	194	65	129	8,7	4,4	17,2	8,0
45-49	145	80	65	6,5	5,4	8,6	5,5
50-54	210	161	49	9,4	10,9	6,5	3,3
55-59	145	96	49	6,5	6,5	6,5	6,1
60 və yuxarı	678	484	194	30,5	32,9	25,8	13,5
Cəmi	2227	1475	752	100,0	100,0		100,0

Büssurun patologiyası ilə bağlı ilkin əlilliyin tibbi-sosial yükünün ağırlığını səciyyələndirən meyar - əlillik ömrünün müddəti barədə aldığımız məlumatlar 2-ci cədvəldə əks olunmuşdur. Göründüyü kimi, ayrı-ayrı yaş intervalllarında əlillərin sayı və ömrün gözlənilən müddəti fərqli olduğuna görə əlilliklə assosiasiya olunan ölüm qadın və kişilər üçün müxtəlidir. 15-19, 20-24, 25-29, 30-34, 35-39, 50-54, 55-59, 60 və yuxarı yaş intervalllarında kişilərin, yalnız 40-44 yaş intervalllarında qadınların əlilliklə assosiasiya olunan ölümü xeyli uzundur. Ümumən kişilərin əlilliklə assosiasiya olunan ömrü (36677,5 il) qadınlarla müqayisədə (22521,4 il) 1,6 dəfə çoxdur. Qadın və kişi əlillərin sayı fərqli olduğuna görə bir nəfər qadına (29,9 il) və kişiye (24,8 il) düşən əlillik ömrünün fərqi bir qədər azalır (1,2 dəfə).

Beləliklə, əməkqabiliyyətli kişi və qadınların büssurun xəstəlikləri ilə bağlı əlilliklə assosiasiya olunan ömrü uzundur və bu göstərici əlilliyin tibbi-sosial yükünün ağırlığını əks etdirən obyektiv meyardır.

## Cədvəl 2.

## Əlilliyin ilkin əsas səbəbi büssurun patologiyası olan pasiyentlərin əlillik ömrünün orta müddəti

Yaş, illər	Əlilliyin sayı	O cümlədən		Əlillik ömrünün gözlənilən müddəti, illər		Bütün əlillər üçün əlillik ömrünün gözlənilən müddəti, illər	
		kişi	qadın	kişi	qadın	kişi	qadın
15-19	242	145	97	52,7	58,8	7641,5	5703,6
20-24	145	108	37	47,7	53,8	5151,6	1990,6
25-29	129	90	39	42,7	48,8	3843,0	1903,2
30-34	161	117	44	37,7	43,8	4410,9	1927,2
35-39	178	129	49	32,7	38,8	4218,3	1901,2
40-44	194	65	129	27,7	33,8	1800,5	4360,2
45-49	145	80	65	22,7	28,8	1816,0	1872,0
50-54	210	161	49	17,7	23,8	2849,7	1166,2
55-59	145	96	49	12,7	18,8	1219,2	921,2
60 və yuxarı	678	484	194	7,7	13,8	3726,8	2677,2
Cəmi	2227	1475	752			36677,5	22521,4
Bir nəfərə düşən əlillik ömrünün orta müddəti					24,87	29,95	

**Yekun.**

Büssurun patologiyası ilə bağlı əlilliyin riski və tibbi-sosial yükünün ağırlığı barədə aldığımız məlumatlara əsasən aşağıdakı müddəaları təsdiq etmək olur:

- Büssurun patologiyasının göz xəstəlikləri ilə bağlı ilkin əlillik hadisələrinin əsas səbəbləri arasında xüsusi çəkisi  $13,7 \pm 0,27\%$  təşkil edir, əlillərin böyük əksəriyyəti III qrup (39,1%), nisbətən az qismi I (35,9%) və II qrup (25,0%) əlillik dərəcəsinə layiq görülmüşdür; əlillər arasında kişilərin (66,2%) xüsusi çəkisi qadınlarla müqayisədə (33,8%) 2 dəfəyə qədər çoxdur;

- Büllurun patologiyası ilə bağlı ilkin əlillik geniş yaş intervalında (22-88 il) formalasılır, əlillərin orta yaşı  $46,27 \pm 0,22$  il təşkil edir, onların 30,5%-də əlillik 60 yaşıdan sonra etiraf olunur. Əlillik riski 20-24, 25-29, 30-34, 35-39 yaş intervalında nisbətən aşağı, 40-44, 45-49 və 55-59 yaşılda orta, 50-54, 60 və yuxarı yaşlarda isə yüksək səviyyədədir;
- Bir nəfərin əlilliklə assosiasiya olunan ömrü kişilər üçün 24,87 il, qadınlar üçün 29,95 il təşkil edir;
- Büllurun patologiyası ilə bağlı əlillik gözün digər patologiyaları ilə assosiasiya olunur, nisbətən tez-tez müşahidə olunan yanaşı xəstəliklərə uveit, tor və buynuz qışaların xəstəlikləri addır.

## ƏDƏBİYYAT

1. Jack C. J., Smith T., Neoh C. et al. Prevalence of low vision in elderly patients admitted to an acute geriatric unit in Liverpool: elderly people who fall are more likely to have low vision // Gerontology, 1995, №5, p.280-285
2. Van de Lisdonk E.H., Furer J.W., Kroonen A.P. et al. Cataract, functioning and co morbidity: a cross-sectional study in family practice // Fam. Pract., 1992, №3, p.279-283.
3. Ninn – Pedersen K., Stenevi U., Ehinger B. Cataract patients in a defined Swedish population 1986-1990. 1. Resources and epidemiology // Acta Ophthalmol. Copenh., 1994, №1, p.1-9.
4. Angra S.K., Murthy G. V., Gupta S. K., Angra V. Cataract related blindness in India // Indian S. Med. Res., 1997, №106, p.312-324.
5. Керимов К.Т. Патология хрусталика – основная причина инвалидности. Моногр.: Инвалидность следствие патологии органа зрения и пути медико-социальной экспертизы и реабилитации, Баку, 1997, 268с.
6. Либман Е.С. Современные задачи социальной офтальмологии / Тезисы докладов VII съезда офтальмологов России, Москва, 2000, с.219-220.
7. Логай И. Н., Сергиенко Н. М., Ферфильфайн И.Л. Возможности и пути профилактики слепоты слабовидения на Украине в современных условиях реформирования организации здравоохранения // Офтальмологический журнал, 1998, №4, с.253-257.
8. Zhang S.Y., Lon L.H., Gao Y.Q. et al. National epidemiological survey of blindness and low vision in China // Chin. Med. J. Engl., 1992, №7, p.603-608.
9. Abiose A., Murdoch J., Babalola O. et al. Distribution and aetiology of blindness and visual impairment in mesoendemic onchocercal communities, Kaduna State, Nigeria, Kaduna Collaboration for Research on Onchocerciasis // Brit. J. Ophthalmol., 1994, №1, p.8-13.
10. Wolde-Gebriel L., Gebru H., West C. E. Causes of blindness in children in the blind schools of Ethiopia // Trop. Geog. Med., 1992, №1-2, p.135-141.
11. Панов А. В., Янес С. А., Шоттер Л. Л. Реабилитация инвалидов с последствиями травмы заднего отдела глаза в Эстонской Республике / Тезисы докладов VI съезда офтальмологов России, Москва, 1994, с.348-349.
12. Стентон Г. Медико-биологическая статистика. Москва.: Изд. Практика, 1999, 459с.

Касимов Э.М., Рустамова Н.М.

## ТЯЖЕСТЬ МЕДИКО-СОЦИАЛЬНОГО ГРУЗА ПЕРВИЧНОЙ ИНВАЛИДНОСТИ ВСЛЕДСТВИЕ ПАТОЛОГИИ ХРУСТАЛИКА

*Национальный Центр Офтальмологии имени академика Зарифы Алиевой, г.Баку, Азербайджан*

**Ключевые слова:** первичная инвалидность, патология хрусталика, медико-социальный груз.

## РЕЗЮМЕ

### Цель.

Оценить тяжесть медико-социального груза первичной инвалидности вследствие патологии хрусталика по некоторым критериям: удельный вес среди инвалидов с глазными патологиями, состав пациентов по группам инвалидности, возраст на момент первичного освидетельствования, продолжительность жизни, ассоциированной инвалидностью.

Исследовано 2227 случаев первичной инвалидности вследствие патологии хрусталика. Установлено, что  $13,7 \pm 0,27\%$  первичных случаев инвалидности вследствие глазной патологии связано с болезнями хрусталика, средний возраст инвалидов составляет  $46,27 \pm 0,22$  года, у преобладающего большинства

первичная инвалидность наступает после 60 лет (30,5%). Возрастной риск относительно низкий в возрастах 20-24, 25-29, 30-34, 35-39 лет, высокий в возрастах 50-54, 60 лет и старше. Средняя продолжительность предстоящей жизни ассоциированной инвалидностью составляла 24,87 лет для мужчин, 29,95 лет для женщин.

Kasimov E.M., Rustamova N.M.

## THE SEVERITY OF MEDICO-SOCIAL BURDEN OF PRIMARY DISABLEMENT DUE TO THE LENS PATHOLOGY

*National Ophthalmology Centre named after acad. Zarifa Aliyeva, Baku*

**Key words:** primary disablement, the pathology of lens, medico-social burden

### SUMMARY

#### Purpose.

In work it was raised an object to value the severity of medico-social burden of primary disablement owing to the lens pathology by some criteria: the specific weight among the invalids with eye pathology, patients staff by groups of disablement, the age at the moment of initial examination, life duration associated with disablement.

2227 cases of the primary invalidity due to the lens pathology were investigated. It was determined that  $13,7 \pm 0,27\%$  of initial cases of disablement owing to the eye pathology bounded with disease of lens, medium age of invalids arranged  $46,27 \pm 0,22$  years, in the predominate majority the primary disablement begins after 60 years (30,5%). The age risk relatively low at the age of 20-24, 25-29, 30-34, 35-39 years, high at the of 50-54, 60 and elder. The average duration of impending life associated with disablement arranged by 24, 87 years for men, 29,95 years for women.



**Vigadexa™**

(moxifloxacin hydrochloride 0,5% və dexamethasone  
phosphate 0,1%) Steril Oftalmoloji Məhlul

İnkişafı təmin edən kombinasiya

**Alcon®**